

**2003**-cü ilin dekabrndan ulu öndər Heydər Əliyevin vəfat etməsi barədə xəbər bütün Azərbaycan xalqının, dostlarının dərin kədərinə səbəb oldu. Bu təsadüfi deyildi. Heydər Əliyev bütün şüurlu həyatını Azərbaycana, canından çox sevdiyi bu xalqına, vətənинe həsr etmişdi. Xalqına göstərdiyi misilsiz xidmətlərinə görə Heydər Əliyev ümummilli lider səviyyəsinə yüksəlmişdi.

Heydər Əliyev 1969-cu ilin iyulun 14-də o vaxt SSRİ-nin tərkibində olan Azərbaycan Respublikasında ən yüksək siyasi vəzifə sayılan Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsinin birin-

17 ali məktəb, 4605 kitabxana, 1680 klub və mədəniyyət evi fəaliyyət göstərirdi. Bu illerdə 17000-dən artıq azərbaycanlı gənc SSRİ-nin 170-ə qədər aparıcı ali məktəbine göndərildi.

Bu tədbirlər dahi siyasetçi tərefindən Azərbaycanın gələcək müstəqillik dövründə hazırlığının ilkin mərhəlesi, bünövrəsi idi.

1980-ci illerin sonu 1990-ci illerin əvvəlində bütün dünyada, xüsusən sosialist düşərgəsində və SSRİ-də baş verən hadisələr Azərbaycana təsirsiz ötüşmədi. Daha doğrusu Azərbaycan üçün ağırlı keçdi. Belə ki, SSRİ-nin dağılması bu imperiyaya daxil olan müttə-

bilməzdi, buna haqqı yox idi. Əgər belə bir iş baş versə, onlar əsrlər boyu xalqın qarşısında günahkar qalarlar...”.

Ulu öndər 1993-cü ilin iyun ayının 9-da Bakıya gəldi. 15 iyunda Azərbaycan Respublikası Ali Sovetinin sədri, 3 oktyabr 1993-cü ildə Azərbaycan Respublikasının Prezidenti seçilən Heydər Əliyev tarixdə görünməmiş böyük siyasi ustalıqla təlatümlərlə çalxalanan Azərbaycanda vəziyyəti normal mərcaya yonəltdi.

1995-ci ilin noyabrında müstəqil Azərbaycan Respublikasının dünyanın qabaqcıl, dünyəvi, demokratik ölkərinin konstitusiyalarının təcrübəsindən

# Ulu öndərlə vida günləri

ci katibi vəzifəsinə seçilmişdi. Çox qısa müddətdən sonra—5 avqust 1969-cu ilde Heydər Əliyev o dövr üçün ümum-respublika toplantısı sayıyla bilən Azərbaycan KP MK-nin plenumunda respublikanın siyasi, sosial-iqtisadi və mədəni həyatını dərindən təhlil etdi. Ulu öndər qeyd olunan sahələrdə ciddi nöqsanlara yol verildiyini qeyd etməklə yanaşı bu nöqsanların aradan qaldırılması yollarını da böyük siyasetçi səriştəsi ilə göstərdi.

Heydər Əliyev qısa müddətdə respublikada idarəcilik sistemini təkmilləşdirdi. Kadınlara qarşı tələbkarlıq yüksəldi, rüşvətxorluğa, korrupsiyaya qarşı ciddi mübarizə başlandı. Sovet hakimiyyəti tarixində ilk dəfə sosialist cəmiyyətində rüşvət və korrupsiya kimi halların olduğu və onlara qarşı mübarizənin vacibliyi Azərbaycan KP MK-nin avqust plenumunda etiraf edildi. Azərbaycanın qısa müddətdə sosial-iqtisadi və mədəni inkişafı Heydər Əliyevə SSRİ rəhbərliyində böyük nüfuz qazandırdı. Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi XX əsrin 70—80-ci illəri vətənimizin sosial-iqtisadi və mədəni yüksəliş dövrü kimi səciyyələnir. Həmin illərdə Azərbaycanda 250-dən çox fabrik və zavod istifadəyə verildi, 630 min nəfərlik yeni iş yeri yaradıldı. Heydər Əliyevin təşəbbüsü ilə SSRİ hökuməti respublikamızda xalq təsərrüfatının inkişaf etdirilməsi üçün 5 mühüm qərar qəbul etdi. 1971—1985-ci illərdə Azərbaycan iqtisadiyyatının inkişafına sərməyə qoyuluşu əvvəlki 50 ildəki sərməyə qoyuluşundan 2,1 dəfə çox idi.

70-ci illərdə sənayedə struktur dəyişiklikləri sürətlə davam edirdi. Bakı Məişət Kondisionerləri Zavodu, “Uluduz”, “Azov” cihazqayırma zavodları və sair bu kimi onrlarla zavod və fabrik yeni strukturlara daxil idi. 1969—82-ci illərdə Azərbaycanda kənd təsərrüfatı misilsiz inkişaf yolu keçdi. Bu da kəndlərimizin simasının bütünlükə yenilənməsinə, insanların rəfahının yüksəlməsinə getirib çıxardı. Heydər Əliyevin Azərbaycana rəhbərliyinin sovet dönməndə respublikamızda təhsilin, mədəniyyətin, səhiyyənin səviyyəsi də sürətlə yüksəldi.

1985-ci ildə respublikamızda 4534 ümumtəhsil, 182 peşə, 177 orta ixtisas,

fiq respublikaların öz müstəqilliyini elan etməsinə yol açdı. Ancaq mənfur qonşumuz ermənilərin Azərbaycana qarşı ərazi iddiası, bu əzminde silahlı münaqişələrin baş vermesi, bir milyondan artıq soydaşımızın erməni vəhşilərinin təqsiri üzündən qaçqın və köçkün halına düşməsi Azərbaycanda vəziyyəti çox mürkəzələşdirmişdi. Respublikada ayrı-ayrı qruplar arasında baş verən hakimiyyət davası da xaos və anarxiyanı dərinləşdirirdi.

1987-ci ilin oktyabrından Heydər Əliyev hakimiyyətdən əzaqlaşdırılmışdı. Bir-birini sürətlə əvəz edən naşı hakimiyyətlər Azərbaycanda vəziyyətə nəzarət edə bilmirdilər.

Yaranmış vəziyyətdən istifadə edən ermənilər Dağlıq Qarabağdakı soydaşlarımızı öz doğma torpaqlarından qovduqdan sonra, bir-birinin ardınca Dağlıq Qarabağın ətrafindəki rayonları da işğal etməye başladılar.

Hakimiyyət davası 1993-cü ilin may ayında özünün ən yüksək zirvəsinə çatdı. Gənce şəhərində məskən salmış hərbi müxalifət həmin il may ayının sonunda, iyunun əvvəlində hakimiyyətə qarşı açıq silahlı hərəkətə keçdi. İyunun 4-də hakimiyyətin herbi müxalifəti zərərsizləşdirmək üçün başladığı əməliyyat uğursuzluqla nəticələndi. Ölkdə yaranmış vəziyyət Azərbaycanın müstəqilliyinin itirilməsinə, parçalanmasına gətirib çıxara bilərdi. Vəziyyətin çıxılmaz olduğunu hiss edən xalqımız ulu öndər Heydər Əliyevin hakimiyyətə qayıdışının yegane çıxış yolu olduğunu başa düşərək onun tacili Bakıya gəlməsini tələb etdi. Xalqın təkidli tələbi qarşısında çıxılmaz vəziyyət düşən və ölkəni idarə etməkdə aciz qalan AXC—Müsavat rəhbərliyi Heydər Əliyevi Bakıya dəvət etdi. Ulu öndər Heydər Əliyev xalqın, vətənin ağır günündə kənarda seyrçi qala bilməzdi. Yazıçı publisist, Azərbaycan Respublikası Milli Məclisinin deputati Elmira Axundova özünün “Şüşə saray” bədii sənədli əsərində bu barədə yazır: “Heydər Əliyev qəti qərrara gəldi: O, Bakıya gedəcək. İmkan verə bilməzdi ki, on illərlə yaratdıqlarını tamam söküb dağıtsınlar. Paytaxtın düz mərkəzində baş verəcək vətəndaş müharibəsi böyük faciəyə, sağalmaz bir yaraya dönerək ölkəni ölümcul vəziyyətə sala bilərdi. O, buna bir də yol verə

bəhrələnən ilk Konstitusiyası ümum-xalq səsverməsi, referendum yolu ilə qəbul olundu. Sonra bütün qanunvericilik aktları tədricən Konstitusiyamıza uyğunlaşdırıldı. Azərbaycan insan hüquqları, gender bərabərliyi, təbiəti mühafizə və digər sahələrdə beynəlxalq səviyyəli aktlara qoşuldu. Birləşmiş Millətlər Təşkilatının, Müstəqil Dövlətlər Birliyinin, Avropa Şurasının ATƏT-in tam hüquqlu üzvü oldu. Avropa İttifaqı ilə Şimali Atlantika Bloku (NATO) ilə əlaqələri möhkəmləndi.

Azərbaycan ulu öndərin rəhbərliyi ilə uğurlu iqtisadi inkişaf yoluna qədəm qoydu. Büyük xarici və daxili təzyiqlərə baxmayaraq «Əşrin müqaviləsi» adı ilə şöhrət qazanmış neft müqaviləsi bağlandı. Bu müqaviləyə dünyanın ən nəhəng və nüfuzlu neft şirkətləri qoşuldu.

Heydər Əliyev sözün əsl mənasında inqilabi hadisə sayyla biləck torpaq İslahatlarının təşəbbüsçüsü, təşkilatçısı və icraçıı oldu. Müstəqil Dövlətlər Birliyi xəritəsində ilk dəfə olaraq Azərbaycanda torpaqlar əsl sahibinə—kəndlilərə birdeflik və əvəzsiz olaraq xüsusi mülkiyyətə verildi.

Bütün bunlarla birlikdə Heydər Əliyevin Azərbaycan xalqına göstərdiyi məhəbbətin, bağlılığın və sədaqətin ən böyük nümunəsi özünün yolunu uğurla davam etdirəcək varisin—İlham Əliyevin yetişdirilməsi və xalqa xidmət göstərməyə məslehet bilməsi idi. İlham Əliyev ulu öndər Heydər Əliyevin xalqımızın, ölkəmizin inkişafı üçün müəyyənləşdirdiyi yolu uğurla, dahi rəhbərə layiq şəkildə davam etdirir.

**12 dekabr 2003-cü il:** Paytaxtimiz Bakının mərkəzi Heydər Əliyev adına (o vaxtki Respublika sarayı) Sarayın karşısındaki meydən, park və küçələr insan səli ilə qaynayırlar. Ulu öndərlər və idarətçilər vətəndaşlarla görüşmələrə, sənədlərini imzalamaq üçün ölkənin hər yerindən milyonlarla insan bu məkəna toplaşır. Bir çox dövlətlərin və hökumətlərin başçıları, diplomatik korpuslarının rəhbərləri—Heydər Əliyev şəxsiyyətinə hörməti və məhəbbəti olan hər kəs buradadır. Hami ulu öndəri son mənzilə yola salır. Allah sənə rəhmət etsin, dahi rəhbər. Özün olmasan da ideyaların, daim xalq üçün çirpinan ruhun həmişə bizimlə olacaqdır.

**Qüdrət SƏMƏDOV.**

## Heydar Əliyevdən müdrik kalamlar

♦ Azərbaycanın dövlət müstəqilliyi bizim üçün ən əziz, ən qiymətli nailiyyətdir və bu nailiyyəti, dövlət müstəqilliyimizi biz daim qoruyub saxlayacaqıq.

♦ Mən həyatmı insanlara səadət gətirməyə həsr etmişəm, daim xalqımın bu günü və sabahı ilə yaşamışam. Həyatımı milletimin, xalqımın rifahının yaxşılaşmasına, Azərbaycanda qurub-yaratmağa həsr etmişəm. Fəxr edirəm ki, həyatımın son on ili müstəqil dövlətimə xidmətdə keçib.

♦ Biz çalışmalıyıq ki, yenidən müstəqilliyini əldə etmiş Azərbaycan bütün dünyada öz tarixi nailiyyətini, milli ənənələrini nümayiş etdirə bilsin.

♦ Tariximizi olduğu kimi qəbul etmək, dərk etmək və olduğu kimi qiymətləndirmək lazımdır. Tarixi təhrif etmək də olmaz, tariximizdəki qara ləkələri, qara səhifələri unutmaq da.

♦ Biz öz milli ideyamız haqqında düşünməliyik. Milli ideologiya heç şübhəsiz bizim tarixi keçmişimizlə millətimizin adət və ənənələri ilə, bizim xüsusiyyətlərimizlə, xalqımızın və dövlətimizin bugünü və gələcəyi ilə bağlı olmalıdır.

♦ Dövlət inamsızlıq üzərində quруla bilər, ədalətsizlik üzərində yox.

♦ Dilimiz zəngindir, çox ahəngdar dildir, dilimizin soz ehtiyatı çox böyükdür. Şəxsən mən bu dili sevəram.

♦ Yalnız milli birliyə, ictimai-siyasi sabitliyə malik iqtisadiyyatı dinamik inkişaf edən, güclü dövlət təsisatları olan, demokratik və vətəndaş cəmiyyətinə əsaslanan müstəqil dövlətlə hər şeyi, o cümlədən ərazi bütövünüyü və digər məsələləri həll etmək olar.

♦ XXI əsr gənclərin əsridir. Siz gənclər Azərbaycanın bu günü və gələcəyinizdir. Sizlərin üzərinə böyük vəzifələr düşür. Biz müstəqil Azərbaycanın taleyini sizə etibar edəcəyik, tapşıracaqıq. Ona görə də Azərbaycanı, Azərbaycan dövlətini yaşıatmaq inkişaf etdirmək üçün həzir olun.

♦ Xalq milli əhval-ruhiyyə ilə milli mənlik zirvəsinə qalxırsa, onun başında duran adamlar isə öz şəxsi mənafelərinə görə xalqın başından basırlarsa, bax bu, xalqın ən böyük faciəsidir.

♦ Quran-şərifin bizə verdiyi tövsiyələr, dərs, göstərdiyi yollar paklışa, düzlüyə, doğruluğa, sədaqətə, qəhrəmanlığa, cəsarətə, cəsurluğa dəvət edən tələblərdir, tövsiyələrdir.

♦ Cəmiyyətin gələcək tərəqqisi bir çox cəhətdən indi gənclərimizə nəyi və necə öyrətməyimizdən asılı olacaqdır.

♦ Rəhbərlik etmək, yeni adamları öyrətmək və tərbiyeləndirmək üçün gərək mənəvi haqqın olsun.

**Topladı:  
N. ATAKİŞİYEV.**